

## Qərbi Azərbaycanlılar

**1950**

-ci ildə Qərbi Azərbaycanın Axta (indiki Razdan) rayonunun Təkəlik kəndində müəllim ailəsində anadan olmuşam. Kəndimiz çox səfali bir məkanda yerləşirdi. Kəndin orasıdan kiçik çay axırdı. Qadınlar xalça-palazlarını bu çayda yuyurdular. Kəndin alt tərəfindən axan çay Misxana çayı adlanırdı. Çay kənarı boyunca çoxlu məktəbli düşərgələri və sanatoriyalar tikilmişdi. Kəndin şimal tərəfində, dağlıq hissədə sildilmişdi. Kəndin qayalar vardı. Bu dağa "Koroğlu dağı" deyirdi. Dağ alüminium yataqları ilə zəngin idi.

direktorunu dəyişib erməni qoyublar. Atamı da məktəb direktoru vəzifəsində çıxarıb yerinə erməni təyin ediblər, atamı isə dərs hissə müdürü keçiriblər. Kənd sovet sədri - bibimin yoldaşı Şah Hüseyn kişini də erməni ilə əvəzləyiblər. Hətta kəndin mağazasının satıcısı da erməni olub.

Gözümüz görə-görə müsəlman qəbiristanlığının ortasından kəndə yol çəkdilər və yerində sovxozen material anbarlarını tikdilər. Camaat məcbur olub yaxınlarının məzarlarını çıxarıb başqa yere köçürdürlər. Kəndin mə-

## *Yurdumuza qayıdışı səbirsizliklə gözləyirik*

Kəndimizin ən hündür yerində axan bulaq qoşa bulaq adlanırdı. Burada böyük çörəkbüsirmə zavodu, xəstəxana, hamam, məktəb, uşaq bağçası və 800 başlıq mexanikləşdirilmiş tövlə kompleksi vardi. Atam deyirdi ki, kənd camaati 1918-ci ildə qadın və uşaqları erməni təcavüzündən qorumaq üçün araba ilə Türkiyəyə aparmışdır. 370 nəfər azərbaycanlı erməni soyqırımına məruz qalmışdır. Atam 1936-ci ildə İrəvan şəhərində Pedaqoji Texnikumunu bitirərək kənddə müəllim işləmişdir. O, Büyük Vətən müharibəsi iştirakçısı idi. Xatirələrində deyirdi ki, o vaxt İrəvanda 19 məscid vardi. Ərazilərimizin işğali dövründə ermənilər Goy mesciddən başqa, bütün məscidləri söküb dağdıdılar.

1948-1953-cü illərdə repressiya illərində kənd camaatını Saatlı rayonuna köçürüb. Kənddə 3 ev - atamgilin ailəsi, atamın əmisi Ramazan kişinin ailəsi və bibimgilin ailəsi qalıb. 1949-cu ildə yaxınlıqda olan Üləşik və Qarağalı kəndlərini də köçürüb. Saatlı rayonuna köçənlərin eksəriyyəti 1953-cü ildə kəndə qayıtmışdır. Həmin illərdə kənddə dövlət tərəfindən yaşayış evləri tikilmiş və erməniləri buraya köçürmüştər. Məktəbin bir hissəsində azərbaycanlılar, digər tərəfində ermənilər oxuyurdular. Atam qonşu Axundov kəndində məktəb direktoru işləyirdi, sonradan Təkəlik kəndinə dəyişdirildi. Kənddə 150 azərbaycanlı, 20 erməni evi var idi. Buna baxmayaraq, sovxozen



təbi yeddiillik idi, atam çox çalışdı ki, məktəb tam orta məktəb olsun, amma bacarmadı. Büyük qardaşım yeddiillik məktəbi bitirdikdən sonra məcbur olub Gence şəhərində orta məktəbi bitirdi. Atam bacılarının təhsili üçün 1961-ci ildə İsmayılli rayonuna köcdü. 1960-1961-ci illərdə kəndin ziyalılarının çoxu uşaqlarını oxutmaq üçün Azərbaycana köçürüdlər.

Qərbi Azərbaycan bizim vətənimizdir. O yerləri bir də görmək üçün 1986-ci ilin iyun ayında rəhbərlik etdiyim tikinti təşkilatının bir qrup işçisi ilə üç günlük Qərbi Azərbaycana getdim. Demək olar ki, kəndimiz heç dəyişmemişdi. Axundov kəndində atamın direktor işlədiyi məktəbdə də oldum. Atamı, qardaşımı, məni tanıyan insanların hamısı orada idi. İrəvanda olarkən ermənilərin bizi qarşı çox soyuq münasibətini hiss etdim. 1988-ci ildən sonra isə bizim Təkəlik kəndində də köçəblər.

Möhtərem Prezidentimiz İlham Əliyevin azərbaycanlılar öz doğma yurd yerlərinə qayıdaqlar deməsi, bizdə böyük ruh yüksəkliyi yaradıb. Mən də, uşaqlarım da yurdumuza qayıdış arzusu ilə yaşıyırıq.

Vidadi MƏMMƏDOV,  
İsmayılli Rayon İcra Hakimiyyəti  
yanında İctimai Şuranın sədri.